

# Milli düşüncəmizin izləri

**B**əri başdan deyim ki, bizim universitetdə təhsil aldığıımız illərdə "Kaspi"nin üzərindəki "Burjuva qəzeti"dir damgasının ucbatından bu mətbə orqanın məram və məqsədindən ətraflı xəbərimiz olmadı. Doğrudur, mühazirədən kənardə müəllimlərimiz biza bəzi həqiqətləri anlatmağa çalışırdılar, amma açıq deyim ki, tələbəliyin də öz qanunları vardı.

Tələb olunmayan bilgilərə bəzən ciddi əhəmiyyət verilmirdi, ağır seminarlar, ciddi sorğular, imtahanlar təneffüslerdə söylənilən söhbətləri ara sözəri kimi, çox halda unutdururdı. Dərsliklərdə yazılışları, mühazirələrdə deyişlərini öyrənirdik. Yaddaşımıza ilisənlər isə mürküleyirdi. Dövlət müstəqilliyimin bərpası, arxivlərin açılması qaranlıq mətləblərə aydınlıq gətirdi. Gizlədilmiş həqiqətlər üzə çıxdı. Hansı dolaylardan, keşməkeşlərdən keçdiyimiz bəlli oldu. Mürküli bilgilərimiz də oyandı...

1881-ci ildə işq üzü görmüş "Kaspi"nın indi 135 illiyidir. 38 yaşında fəaliyyəti dayanmış (dayandırılmış - daha doğrusudur-F.X.) və nəhayət 80 ildən sonra yenidən bərpa edilən bu üç əsrin qəzeti günümüzə mehz üç qəzetindən biridir. İstər-istəməz Əli bəy Hüseynzadənin çox sevdiyim misraları məni yenidən uzaqlara apardı, hansı mənəvi-siyasi ovqatdan keçdiyimizi bir daha ya-da saldı:

*Ucundadı dilimin,  
Həqiqətin böyüyü,  
Nə qoydular deyəyim,  
Nə kəsdilər dilimi...*

başova görün nə yazırı: "Yadda saxla ki... bütün müsəlman dünyasının gözü səndədir".

Ə.B.Topçubaşovdan sonra qısa bir zaman əsriyində qəzetiin redaktorluğu Əli bəy Hüseynzadəyə tapşırılıb. 1907-ci ildən süqtuna qədər isə "Kaspi"nin redaktorluğunu A.Veynberq yerine yetirib. Təbii ki, qəzetiin istiqaməti, ideyası, məqsədi dəyişməyib. Bir fakt da var ki, 1918-ci ildə erməni daşnakları Bakıda töretdikləri qırğınlarda zamanı ilk top atəşinə tutduqları ünvanlardan biri də məhz "Kaspi"nın yerleşdiyi bina olub. İstər-istəməz 20 Yanvarda sovet-erməni əsgərlərinin ana televiziyanızın enerji blokunu necə vəhşiliklə dağıtmaları yada düşür. Eyni xətt, eyni məqsəd-həli məlumatlı qalsın...

Tədqiqatçılar "Kaspi"ni həm də yarandığı gündən Azərbaycan mədəniyyətinin güzgüsü missiyasını yerinə yetirən mətbuat orqanı kimi dəyərləndiriblər.

oxucunu düşündürməyi və maarifləndirməyi bacardığı üçün də "Kaspi" ziyanları dikkət mərkəzində idı.

İstər XIX əsrin sonlarında, istərsə də XX əsrin əvvellərində (Yeni "Kaspi"nin fəaliyyət göstərdiyi zamanlarda - F.X.) yaşamış millətsevər, maarifpərvər, yaradıcı şəxsiyyət çox az tapılar ki, bu qəzetiin bağlılığı olmasına. Görünür, qəzetiin ideyası, küləviliyi, səviyyəsi, tərəfsizliyi, eləcə də cəsarət və dürüstlüyü hər kəsi özüne çəkə bilmiş. Mətbuat tariximizin "Kaspi" erası xüsusi dəyərə və əhəmiyyətə malikdir, desək yanılmarıq. "Mən millətimi sevirəm, çünki anamı sevirəm" deyən unudulmaz yazıçı və ictimai xadim Nəriman Nərimanovun məşhur "Nadanlıq" əsəri ilk dəfə 1895-ci ilin yanvarında tamaşa yoxulmuşdu. "Kaspi" qəzeti bunu "müselmanların arasında görünməmiş bir hadisə" adlandıraq yazırı: ""Nadanlıq" dramı o qədər tamaşaçı cəlb etmişdi ki, teatra



■ Flora XƏLİLZADƏ,  
əməkdar jurnalist

Mətbuata qabaqcıl ideyaların aparıcı güvəsi kimi baxan, görkəmli publisist, tərcüməçi Hüseyin Minasazov ötən əsrin əvvellərində yaşayıb yaratmışdır. "Publisistika onun əsas fəaliyyət sahəsi olduğundan mahir bir jurnalist, mübariz və yenilməz bir qələm sahibi kimi özünü dövrünün ədəbi ictimaliyətinə tanımışdır" ("Açılmamış sehifələr" kitabından -F.X.). Qori Müəllimlər Seminariyasını bitirmiş, müəllimlik və publisistik fəaliyyətini qoşa aparan Hüseyin Minasazov bir müddət (təqribən 1903-cü iləndən) "Kaspi" qəzətində korrektor işləmişdir.

"Kaspi" sadəcə bir qəzət yox, həmdə dövrün bir sıra hadisələrdən, olaylardan xəbər tutmaq üçün çox dürüst və dəqiq mənbədir. Mətbuat tariximizdə mühüm yeri olan "İşq" adlı ilk qadın qəzətini çox halda səhv olaraq qadın jurnalı kimi təqdim edirlər. Hətta bəzən tədqiqatçılar da bu yanlışlıq yol verirlər. Halbuki qəzətin ilk səhifəsində də qəzət sözü yazılıb. Elə bu barədə "Kaspi"də də məlumat var: "Dünən Bakıda Xədicə xanım Əlibəyovanın redaktorluğu ile həftədə bir dəfə çıxan "İşq" qəzətinin ilk nömrəsi tatar dilində çapdan çıxmışdır. Qəzətə müsəlman qadın və uşaqların təbiyəsinə xidmət edən bir orqandır" (22 yanvar, 1911-ci il).

...Nə xoş ki, bu gün "Kaspi" yenidən oxucuların görünüşünə gəlir. Bir neçə missiya boynuna götürən qəzət söykəndiyi şərəfli ənənəni ləyaqətli yerinə yetirir. Hətta qəzət içinde qəzət də çıxarı "Kaspi"çilər. Bir dəfə demisəm, indi də təkrar etməkdən bir qələm sahibi kimi zövq alıram: qəlibsz və qərəzsiz qəzətdir yeni "Kaspi"miz. Ona görə də "Kaspi"yə yazmaqdan qürur duyuram. Müəllifləri də çoxdur, əhatə dairesi də genişdir. Ənənəni yaşada bilmək ustalıqdır. Müasir "Kaspi"miz də ustadların və peşəkarların redaktöründən, milət və vətən sevgisindən keçir.



Əlbətə, "Kaspi" rusdilli qəzət olduğundan əvvəller redaktörleri da qeyri millətin nümayəndələri seçilib. Amma onun və mətbəəsinin H.Z.Tağıyev tərefindən alınması və nəşrinin Əlimərdən bəy Topçubaşov kimi bir millət aşiqinə etibar edilməsi qəzeti milli-düşüncəmizin tribunasına çevirdi. "Kaspi"nin müqəddəs vəzifelərindən biri təkcə Azərbaycanı deyil, Ə.B. Topçubaşovun təbirinə desək, millətin dən, dinindən, sosial vəziyyətindən asılı olmayıaraq bütün Qafqaz əhalisinin maarifləndirilməsi olmuşdu.

Əlbətə, "Kaspi" rusdilli qəzət olduğundan əvvəller redaktörleri da qeyri millətin nümayəndələri seçilib. Amma onun və mətbəəsinin H.Z.Tağıyev tərefindən alınması və nəşrinin Əlimərdən bəy Topçubaşov kimi bir millət aşiqinə etibar edilməsi qəzeti milli-düşüncəmizin tribunasına çevirdi. "Kaspi"nin müqəddəs vəzifelərindən biri təkcə Azərbaycanı deyil, Ə.B. Topçubaşovun təbirinə desək, millətin dən, dinindən, sosial vəziyyətindən asılı olmayıaraq bütün Qafqaz əhalisinin maarifləndirilməsi olmuşdu. "Tarihi şəxsiyyətin tarixi" adlı kitabdan oxuyuruq: "...Gündəlik bir qəzət olaraq "Kaspi" Ə.B. Topçubaşovun redaktorluğu dövründə Həsən bəy Zərdabi kimi köhnə qəzətçini, Əhməd bəy Ağayev, Firdun bəy Köçərli, Haşim bəy Vəzirov, Rza bəy Xəlilov kimi mükəmməl təhsil görmüş, bacarıqlı qələm sahiblərini, işqli ziyalələri öz ətrafına toplayaraq rus dilli, milli düşüncəli mətbuat orqanına çevirdi". Əli bəy Hüseynzadə də İstanbuldan "Kaspi"yə müxtəlif imzalarla yazılar göndərirdi. İsmayıllı bəy Qaspıralı isə Əlimərdən bəy Topcu-

Qəzətə uğur getirən məsələlərdən əsası bu sayılırdı ki, "Kaspi"nin oxucu dairəsi geniş idi. Müxtəlif millətlər Azərbaycanın mənəvi-siyasi səhnəsindən baş verən yeniliklərdən, ziyalılarımı dən düşüncələrdən, bütövlikdə millətimizin ovqatından xəbər tuturdular. Təbii ki, dövrün abi-havasından, bir də məqalə müəllifinin xarakterindən asılı olaraq təzadlı yazılar da dərc edilirdi. Eyni nömrədə eyni sənətkar hem tərifləndirdi, hem də tənqid atəşinə tutulurdu. Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin əsərlərlə bağlı belə, yazılar "Kaspi" de yer alıb. Xalq yazıçısı Mirzə İbrahimovun "Tufanlar kömək edən bir qələm" adlı kitabında Üzeyir Hacıbəylinin şəxsiyyət və yaradıcılığı böyük ehtiramla qələmə alınıb. Kimse "Kaspi" qəzətində bəstəkarın əsərlərini tənqid edib ki, xalqla musiqi dili ilə deyil, onun başa düşəcəyi sadə bir dildə danışmaq lazımdır. Maraqlıdır ki, qəzət eyni zamanda opera və operetta yazmağın və tamaşa yoxmağın vacibliyini təsdiqləmek üçün Üzeyir Hacıbəylinin də cavablarını dərc edib. Fikir müxtəlifliyinə yer verməyi,

zorla yerləşirdi, hətta əlavə stullar da qoyulmuşdu". Filologiya elmləri doktoru, professor Şamil Qurbanov "Nəriman Nərimanov" adlı əsərində qeyd edir ki, "Kaspi" bu böyük ziyalımıza həmişə səxavətə yer ayırıb. Ya onun əsərləri bərəsində rəyləri, ya da öz yazılarını dərc edib.

Azərbaycanın ilk ali təhsilli, ziyalı xanımlarından olan Sona Axundova hem də adını edebiyyat tariximizə lirik şeirlər müəllifi kimi də hekk etdirib. Onun "Sədə" qəzətində dərc edilmiş "Vətənim, vətənim..." xitablı şerini A.Vaynberq rus dilinə tərcümə edərək qəzətdə dərc etdi.

...Nə xoş ki, bu gün "Kaspi" yenidən oxucuların görünüşünə gəlir. Bir neçə missiya boynuna götürən qəzət söykəndiyi şərəfli ənənəni ləyaqətli yerinə yetirir. Hətta qəzət içinde qəzət də çıxarı "Kaspi"çilər. Bir dəfə demisəm, indi də təkrar etməkdən bir qələm sahibi kimi zövq alıram: qəlibsz və qərəzsiz qəzətdir yeni "Kaspi"miz. Ona görə də "Kaspi"yə yazmaqdan qürur duyuram. Müəllifləri də çoxdur, əhatə dairesi də genişdir. Ənənəni yaşada bilmək ustalıqdır. Müasir "Kaspi"miz də ustadların və peşəkarların redaktöründən, milət və vətən sevgisindən keçir.

Vətənim bəxtinə hər dəm çəkirəm həsrəti mən,  
Sevərim Vətənimə sərf edilən qeyrəti mən.  
Nə səadət Vətənimlə qazanam səhrəti mən,  
Olmaram razı agər cəhlədə qalsa Vətənim,  
Vətənim qalsa agər cəhlədə yansın bu tənim.

Bu şeirin "Kaspi"də dərcindən sonra Sona xanımı şəxsən tanımayan rus şairi ona müxtəlif şeirlər, nezirələr yazıblar.

dir. Ənənəni yaşada bilmək ustalıqdır. Müasir "Kaspi"miz də ustadların və peşəkarların redaktöründən, milət və vətən sevgisindən keçir. Təsisçisini də, redaktorunu da - bir sözle bütün kollektivini alqışlayıram. Bu 135 illikdə onların da öz əməkleri var. Olmuşları xatırlatmaq, yaşıtmak təkcə vətəndaşlıq deyil, həm də qələmdəşliq sədaqəti və borcudur.